

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

İLHAM ƏLİYEV: “AZƏRBAYCAN NATO-NUN ETİBARLI TƏRƏFDAŞI OLDUĞUNU SÜBUTA YETİRİB”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olub. Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normalaşdırılması istiqamətində dəstəyi vurğulanıb. Eyni zamanda, bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dekabrın 14-də NATO-nun Baş katibinin dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Alyansın Baş katibi Yens Stoltenberq arasında görüş olub.

Görüşdə NATO-nun Baş katibi Azərbaycanın Alyansın dəyərli tərəfdaşı olduğunu deyib və Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar və onlar 120 mindən çox insanın Əfqanıstan hava limanı vasitəsilə təhlükəsinə töhfə veriblər. Yens Stoltenberq buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşdır və bu, artıq onun Alyansın mənzil-qərargahına yeddinci səfəridir. Bildirdi ki, Azərbaycan hərbiçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət ediblər.

Söhbət zamanı postmünaqişə dövründə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlara hazır olduğu bildirilib. Həmçinin regiondakı təhlükəsizlik məsələləri qeyd olunub.

Prezident İlham Əliyev Azərbaycanın NATO-nun üzv ölkələri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edib, eləcə də Alyansın aparıcı üzv dövlətlərindən

olan qardaş Türkiyə ilə strateji mütəfiqlik münasibətlərinin mövcud olduğunu deyib.

Görüşdə Azərbaycanın 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramı ilə tərəfdaşlığının vacibliyi vurğulanıb. Bu çərçivədə ölkəmizin NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında və digər proqramlarında fəal iştirak etdiyi, Azərbaycan Silahlı Qüvvələri ilə NATO Silahlı Qüvvələri arasında operativ hərbi uyğunlaşmanın inkişaf etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın NATO-nun təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə Azərbaycan arasında keçirilən təlimlərdə iştirakı məsələləri

prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparılıb.

NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bu mövqenin NATO-nun Sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edilib. NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın "Qətiyyətli dəstək" missiyasındakı rolu xüsusi vurğulanıb. Azərbaycan hərbiçilərinin Kabul hava limanı və

danışıqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verib.

Dövlətimizin başçısı qeyd edib ki, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin Alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyi və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğu diqqətə çatdırılıb. Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdaş olduğu, alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə töhfəsini verdiyi qeyd edilib.



ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qeyd olunub. Ölkəmizin NATO-nun "Qətiyyətli dəstək" missiyasının həyata keçirilməsində regional nəqliyyat və logistika mərkəzi kimi verdiyi töhfələr də təqdir edilib.

Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, Alyansın Əfqanıstanda keçirilən "Qətiyyətli dəstək" missiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz

sitəsilə 120 mindən çox mülki şəxsin təhlükəsizdə oynadığı rol NATO rəsmiləri tərəfindən xüsusi qeyd edilib. Azərbaycanın 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak etdiyi və Əfqanıstanı ən son tərk edən ölkələrdən biri olduğu bildirilib. İclasda, həmçinin Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin artırılması da qeyd olunub.

Tədbir çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və üzv dövlətlərin nümayəndələri tərəfindən verilən suallara cavablandırılıb. Prezident İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub.

Mətbuat konfransından bir hissəni təqdim edirik.

Baş katib Yens Stoltenberq: Prezident Əliyev, NATO-nun mənzil-qərargahına bir daha xoş gəlmisiniz. Sizi bir daha görmək xoşdur. Siz, əslində, yeni binada ikinci dəfə olursunuz. Keçən dəfə ikitərəfli görüşümüz köhnə binada keçirilmişdir. Bizim çox konstruktiv müzakirəmiz oldu və Siz indi bütün 30 müttəfiqin iştirakı ilə Şimali Atlantika Şurasının iclasında iştirak edəcəksiniz.

Bu, NATO-nun Azərbaycanla tərəfdaşlığında dialoqun və qarşılıqlı an-

laşmanın önəmini göstərir. Uzun illər ərzində aramızda güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir. NATO mütəfiqləri, həmçinin sizə köhnə sovet ordusundan qalmış artıq minaların və silah-sursatın zərərsizləşdirilməsi ilə bağlı kömək göstərmişdir. Bu gün biz birlikdə daha nələri edə biləcəyimizi müzakirə etdik.

Azərbaycan bizim Əfqanıstandakı sabiq missiyamıza mühüm töhfələr vermişdir və Azərbaycan Silahlı Qüvvələri Kabil hava limanında bu yay aparılan təxliyə işləri zamanı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamışdır. NATO müttəfiqləri bir neçə gün ərzində 120 mindən çox insanın təyyarə ilə çıxarılaraq təhlükəsizliyinə nail olmuşdur. Bütün səyləriniz və dəstəyiniz üçün çox sağ olun. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik bizim hamımız üçün vacibdir. Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normalaşdırılmasını dəstəkləyirik.

Prezident Əliyev, icazə verin NATO-nun mənzil-qərargahına gəldiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirim. Mən NATO və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm.

Prezident İlham Əliyev: Çox sağ olun, cənab Baş katib. Əvvəlcə, dəvətiniz üçün təşəkkür edirəm. NATO-nun mənzil-qərargahına bir daha ziyarət etmək mənim üçün böyük şərəfdir. Biz artıq mənim bu binada ikinci dəfə olduğumu müzakirə etdik. Lakin mən NATO-nun mənzil-qərargahına yeddinci dəfədir ki, səfər edirəm. Bütün bunlar bizim əməkdaşlığımızın dinamizmini göstərir. "Qətiyyətli dəstək" missiyasına verdiyimiz töhfə barədə sözləriniz üçün təşəkkür edirəm. Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladığımız bu il avqustun sonunda onu bitirdik. Azərbaycan hərbiçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbiçiləri arasında idi. Əlbəttə ki, bu, birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi

birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir.

Biz cənab Baş katiblə Cənubi Qafqazda postmüharibə vəziyyətini müzakirə etdik. Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadıqdır. Bizim söylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik.

Biz, həmçinin cənab Baş katiblə regionda enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Mən cənab Baş katibə məlumat verdim ki, bu gün Azərbaycan NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır. Öminəm ki, qarşıdakı illərdə onların sayı arta bilər. Bu, həmçinin regional sabitlik, təhlükəsizlik üçün mühümdür. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Ümumilikdə biz NATO ilə yüksək səviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim söylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə söyləri davam etdirməklə bağlı razılığa gəldik.

Azad Avropa Radiosunun müxbiri Rikard Jozviak: Cənab Əliyev, Siz Ermənistanla əlaqələri qeyd etdiniz. Məsələlərdən biri Zəngəzur dəhlizidir. Siz həmin dəhlizdə Ermənistanın gömrük yoxlamalarını qəbul edərsinizmi? Azərbaycanın bununla bağlı fikri nədir? Bir də soruşa bilərəmmi,

bu gün Siz cənab Paşinyan və cənab Mişellə görüşəcək, onlarla nahar edəcəksiniz. Siz bağlılığa dair müəyyən bəyannamə imzalamalısınız. Bu, konkret olaraq nə deməkdir? Siz Ermənistanla hansı cür bağlılıq məsələlərinin ola biləcəyini qeyd edə bilərsinizmi?

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş

magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzudur və biz bunu bu axşam cənab Şarl Mişelin ev sahibliyi edəcəyi üçtərəfli görüşdə mütləq müzakirə edəcəyik.

Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneə-

məntiqlidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki variantı hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması. Bağlılığa gəlincə, regional nəqliyyat əlaqələrinin integrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Res-



naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımı şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin

siz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu,

publikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndiril-

16-22 dekabr 2021-ci il

məsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir. Bir daha qeyd edirəm, biz hazırıq. Biz artıq bir neçə dəfə ictimai şəkildə bəyanatlar vermişik ki, biz düşmənçilik səhifəsini çevirərək sülh sazişi üzərində çalışmaq istəyirik. Cənab Paşinyan və cənab Mişel ilə keçiriləcək görüş bir çox məsələlərə aydınlıq gətirəcəkdir.

Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcəkdir.

Görüşün nəticəsi olaraq Avropa İttifaqı Komissiyasının Prezidenti tərəfindən mətbuata açıqlama verilib.

“BU QƏLƏBƏ BİR DAHA ONU GÖSTƏRİR Kİ, “QARABAĞ” FUTBOL KLUBU AZƏRBAYCAN FUTBOLUNUN FLAQMAN KOMANDASIDIR”



Bu sözləri dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edərkən deyib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun nümayəndələrini əldə edilmiş yeni nailiyyət münasibətilə ürəkdən təbrik edib və deyib:

- Bu, birinci dəfə deyil ki, “Qarabağ” beynəlxalq yarışlarda böyük uğurlar qazanır, xalqımızı, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Bu uğurlar təsadüfi deyil. Çünki bilirəm ki, klub rəhbərliyi, məşqçi heyəti, futbolçular həm yüksək məsuliyyət, peşəkarlıq göstərirlər, eyni zamanda, müntəzəm olaraq peşəkarlığı artırmaq, daha da yaxşı nailiyyətlər əldə etmək üçün yorulmadan çalışırlar.

Avropa Konfrans Liqası turnirinin pley-off mərhələsinə çıxmaq doğrudan da böyük nailiyyətdir. Əlbəttə, biz səkkizdəbir oyuna birbaşa çıxa bilərdik, ancaq əfsuslar olsun ki, hakim ədalətsizliyi buna imkan vermədi. Mən bu sözü təsadüfən işlətmirəm: hakim səhvi yox, hakim ədalətsizliyi. Çünki bu biabırçı hadisəyə səhv demək düzgün olmaz. Eyni zamanda, bu, birinci dəfə deyil ki, “Qarabağ” futbol klubu Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşir. Əvvəlki illərdə də dəfələrlə buna rast gəlmişik.

Bu dəfə qrup mərhələsində. 2014-cü ildə həlledici oyunda son dəqiqələrdə vurulmuş təmiz qolu hakim saymadı və beləliklə, sizi növbəti mərhələdən məhrum etdi. O vaxt səhv etməməsə Zelinka fəsiləli çexiyalı hakim belə bir biabırçı addım atmışdır. Çox təəssüf edirəm ki, Avropa futbol məkanında bu biabırçı əhəmə davam edir. Bu dəfə də xorvatiyalı hakim Yoviç açıq-aydın bütün tamaşaçıların, televiziya tamaşaçılarının gözü önündə vurulmuş təmiz qolu saymadı. Bu, kənd turniri deyil, məhəllə turniri deyil, həyətlərarası turnir deyil. Bu, Avropa turniridir, buraya Avropanın ən peşəkar, ən təcrübəli hakimləri cəlb olunur və bu oyunlarda hakimlik edirlər. Mən bunun cavabını bilirəm, siz də bilərsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə, - təkcə sizə yox, - ölkəmizə qərəzli münasibət. Bunun cavabı budur.

Mən ümid edirəm ki, UEFA bu problemin aradan qaldırılması üçün əməli addımlar atacaq. Ümid edirəm ki, bu biabırçı hallara yol verən hakimlər cəzalandırılacaq. Əks təqdirdə, əgər onlara qarşı hər hansı bir cəza tədbiri tətbiq olunmasa, deməli, növbəti dəfə də biz bunun şahidi olacağıq.

Öminəm, bu ədalətsizlik sizə də əlavə güc verəcək, siz növbəti oyunlara daha böyük əzm və iradə ilə çıxacaqsınız, “Qarabağ” adını, Azərbaycan futbol ictimaiyyətinin adını uca tutacaqsınız.

GÜRCÜSTAN 11 AYDA AZƏRBAYCANDAN 194,5 MİN TON YANACAQ ALIB

Gürcüstan cari ilin yanvar-noyabr ayları ərzində 1042,3 min ton benzin və dizel yanacağı idxal edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 37,5 min ton və ya 3,7 faiz çoxdur.

Bu barədə Gürcüstan Neft İdxalatçıları Birliyindən məlumat verilib. Bildirilib ki, cari ilin 11 ayı ərzində idxal olunan yanacağın 537,5 min tonu benzin olub.

Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 43,8 min ton və ya 8,9 faiz çoxdur.

Hesabat dövründə Gürcüstanın aldığı yanacağın 504,8 min tonu isə



dizel yanacağı olub.

Gürcüstan idxal etdiyi yanacağın əsas hissəsini Azərbaycandan alıb. Hesabat dövründə Gürcüstan Azərbaycandan 194,5 min ton yanacaq alıb. Bu da Gürcüstanın ümumi mal idxalının 18,7 faizini təşkil edib.

QƏNAƏT EDİLMİŞ BÜTÜN BÜDCƏ VƏSAİTLƏRİ EHTİYAT FONDUNA YÖNƏLDİLƏCƏK

Milli Məclisin plenar iclasında “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə dövlət büdcəsinin qənaət edilmiş bütün vəsaitlərinin büdcənin Ehtiyat Fonduna yönəldilməsi təklif olunub.

Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, bu məsələ Palatanın rəy və təhlillərində dəfələrlə şərh edilməklə, birdəfəlik təyinatlı xərclər anlayışının, istifadə istiqamətlərinin, limitlərin müəyyən edilməsi təklif edilib.

Qənaət edilmiş bütün büdcə vəsaitlərinin ehtiyat fonduna yönəldil-

məsi büdcənin etibarlılığı, şəffaflığı və hesabatlılığı baxımından məqbul deyil. Belə ki, hazırda xərclərin icra vəziyyətinə birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaət məbləğlərinin yerdəyişməsi təsir göstərsə, dəyişiklik qəbul edildiyi təqdirdə bütün xərclər üzrə qənaət məbləğləri Ehtiyat Fonduna yönəldilə biləcək ki, bu icra prosesində parlamentdən kənar dəyişiklik məbləğlərinin artımına və təsdiq edilmiş dövlət büdcəsinin parametrləri ilə müqayisədə əhəmiyyətli kənarlaşmalara səbəb ola bilər.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.

16-22 dekabr 2021-ci il

“Dəmir yumruq” yerindədir, bunu heç kim unutmamasın!”



Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında 2021-ci il noyabrın 26-da Rusiyanın Soçi şəhərində növbəti görüş keçirildi. Bu, il ərzində üç ölkənin rəhbəri arasında imzalanmış üçtərəfli Bəyanatın tələblərinin, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı vəziyyətin müzakirəsinə həsr olunmuş ikinci görüş idi. Əvvəlki görüş 2021-ci ilin yanvar ayında Moskvada keçirilmişdi. Soçi görüşü vacib razılaşmaların əldə olunması ilə nəticələndi. Xalqımız üçün mühüm olan həm də odur ki, bu ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə də müzakirə olunan bütün məsələlərlə bağlı Azərbaycanın maraq və mənafeələrini qətiyyətlə təmin etdi.

Azərbaycan konstruktivlik nümayiş etdirir

Ötən ilin 44 günlük müharibəsi Azərbaycanın hərbi-siyasi qələbəsi, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Vətən müharibəsi xalqımızı dəyişdirdi. Biz indi kiçik qələbələrle kifayətlənən və onlarla xoşbəxt olan toplum deyilik. Biz böyük və strateji bir qələbəni dövlət-millət olaraq həyata keçirmiş, qan töküb, torpaq almış və gözləntiləri, tələbləri dəyişmiş, böyümüş bir xalq. 1 il əvvəl işğal altındakı bir neçə rayonun geri qayıtməsi ilə Qarabağdakı ermənilərə ən yüksək status verməyə hazır olan azərbaycanlılar indi heç bir güzəşt tanımır və hərbi qələbəmizin diplomatik müstəvidə davam etməsinə tələb edirlər. İndi bu xalq Zəngəzur deyir, dəhliz deyir, Turan yolu deyir...

Eyni zamanda, Azərbaycanın 44 günlük müharibədə qazandığı misilsiz qələbə dövlətimizin diplomatik sahədəki mövqelərinə də əsaslı şəkildə təsir edib. Qürurverici situasiyadır, həmin istiqamətlərdə yüksəkliklərdə möhkəmlənmişik, dövlətimizə, dövlət başçımıza böyük etimad həm də bu amildən qaynaqlanır. Bunun nəticəsidir ki, siyasi-diplomatik leksikondan artıq “Dağlıq Qarabağ problemi” ifadəsi çıxıb, “status-kvo” kimi anlayışlara ehtiyac qalmayıb. Bunların əvəzində, geopolitik leksikon “**sərhədlərin delimitasiya və demarkasiyası**”, “**regional nəqliyyat-kommunikasiya xətlərinin açılması**”, “**Zəngəzur dəhlizi**”, “**yekun sülh sazişi**” və s. kimi bütün Cənubi Qafqazın gələcəyi üçün daha faydalı terminlər ilə zənginləşdirilib. Bəli, çünki Azərbaycan zəfəri ilə Dağlıq Qarabağ probleminə son qoyaraq regionda tamamilə yeni reallıqlar yaradıb. Bu reallıqlardan çıxış edən rəsmi Bakının mövqeyi gələcəyə baxmaq, regionun inkişafına xidmət edən iqtisadi potensialı hərəkətə gətirmək, kommunikasiyaların açılması, sülhü və təhlükəsizliyini təmin etməkdir. Təsədüfi deyil ki, Azərbaycan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonra müharibənin fəsadlarını aradan qaldırılmasında və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib, zəruri bütün addımları atıb. Eyni

zamanda Azərbaycan dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bildirib. Azərbaycan tərəfi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə dəfələrlə bəyan edib ki, nəinki üçtərəfli Bəyanatda əksini tapmış müddəaların yerinə yetirilməsi, eləcə də Ermənistanın işğal altında olmuş torpaqlarımızda minaladığı ərazilərin xəritələrini Azərbaycanca verməsi, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin iki dövlət arasında yekun sülh sənədinin imzalanması bölgədə dayanıqlı sülhün və əməkdaşlığın inkişafı üçün zəruri şərtlərdəndir. Bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün Azərbaycan Ermənistanla sülh razılaşması üzərində işə başlamağı təklif edib.

Lakin Ermənistan özünün kapitulyasiya sənədi kimi qəbul etdiyi 10 noyabr Bəyanatının bir sıra müddəalarını yerinə yetirsə də, sənəddə əksini tapan bütün bəndlərin icrasında maraqlı deyil. Çünki bu ölkə Azərbaycanın konstruktiv təkliflərinə adekvat münasibət göstərməyib. Ermənistanın hakimiyyət orqanları ara-sıra pozitiv fikirlər səsləndirilsə də, konkret fəaliyyət göstərməkdən uzaq olublar. Ötən dövr ərzində sərhəddə baş verən insidentlər də məhz Ermənistanın qeyri-adekvat hərəkətləri səbəbindən meydana çıxıb. Məsələn, 2021-ci il noyabrın 9-da Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək, Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşmişdilər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq, ərazidə möhkəmlənməyə çalışmışdılar. Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbcisi mühasirəyə alınmış, onların bütün hərəkətləri məhdudlaşdırılmış, Ermənistanın hərbi təxribatının qarşısı qətiyyətlə alınmışdı.

2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı təxribatlar törətmişdilər. Həmin vaxt Azərbaycan Ordusunun döyüş postlarına hücum edən erməni hərbi birləşməsinə qarşı təxirəsalınmaz əməliyyat həyata keçirilmiş, darmadağın edilərək geri otuzdurulan Ermənistanın təxribat planı iflasa uğramışdı. Erməni hərbciləri tərk-silah edilərək saxlanılmış, ordumuz tərəfindən xeyli sayda silah və sursat qənimət kimi götürülmüşdü.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dəfələrlə sülhsevər və ədalətli mövqə nümayiş etdirsə də, Ermənistan öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Prezident İlham Əliyev bütün bunlarla bağlı bir neçə dəfə Ermənistanla xəbərdarlıq etmiş-

dir. Azərbaycan Prezidenti 2021-ci il sentyabrın 27-də - Anım günü ilə bağlı xalqımıza müraciətində bir daha Ermənistanla xəbərdarlıq edərək demişdi: *“Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiya, ilk növbədə, Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “dəmir yumruq” yerindədir, bunu heç kim unutmamasın!”*

2021-ci il noyabrın 16-da baş verənlər bunu təsdiq etdi. Xəbərdarlıqlardan nəticə çıxarmaq istəməyən Ermənistan təxribatının qarşısının qətiyyətlə alın-



ması, hücum edən silahlı bölmənin geri otuzdurulması, onun şəxsi heyətinin və texnikalarının məhv edilməsi göstərdi ki, **“dəmir yumruq”** istənilən an düşmənin başını əzməyə hazır və qadirdir. Ümumiyyətlə, müharibədən sonrakı bir il ərzində Ermənistanda səsləndirilən revanşist fikirlər, hərbi-siyasi rəhbərliyin bəzən destruktiv və anlaşılmaz ritorikası, Azərbaycanın humanitar təşəbbüslərinə qarşı qeyri-adekvat reaksiya, eləcə də gah qarşı tərəfin ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək və beləliklə də, Qafqazda müəyyən məqsədlər güdən dövlətlərin marağını təmin etmək cəhdləri, gah da bölgəyə üçüncü qüvvələrin cəlbə məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasından kənarda, dövlət sərhədində törədilən təxribatlar qarşı tərəf üçün istədiyi nəticəni vermədi.

Bununla belə, bütün bunlar, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hərbi eskalasiya bölgədə maraqlı olan dövlətləri və beynəlxalq təşkilatları hər nə qədər narahat etsə də, son hadisələr bir daha sübuta yetirdi ki, regionda yeni münaqişənin başlamaması üçün qəti siyasi mövqeyə, səylərin birləşdirilməsinə və ardıcıl fəaliyyətə ciddi ehtiyac var. Xüsusən də, baş vermiş toqquşmalar, risklərə nəzarət etmək onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin üçtərəfli formatda müzakirəsini zəruri edirdi. Bu baxımdan noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşü bölgədə postmünaqişə dövründə dövlətlər arasında münasibətlərin qurulması baxımından müsbət amil hesab etmək olar.

Bakı qarşısına qoyduğu bütün məqsədlərə tam nail oldu

Soçi görüşünün əsas müzakirə mövzusu 2020-ci il noyabr Bəyanatının, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişi barədə oldu. Azərbaycan prezidentinin də

müəyyən etdiyi gündəlik sərhədlərin delimitasiya və demarkasiyası üzrə təxirəsalınmaz tədbirlərin başlanılması, kommunikasiyaların bərpası istiqamətində əsaslı addımların atılması və sülh müqaviləsi üzərində işə başlanılmasından ibarət idi. Prezident İlham Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha bəyan edərək dedi: *“Bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib. Buna görə düşünürəm ki, - bu gün biz Sizinlə təbii ki, bu barədə əvvəlcə söhbət etmişik, - bu mövzu, həmçinin Azərbaycan ilə Ermənistan arasında*

müəyyən olunmayan sərhəddə hər hansı obyekt onlar “əzəli erməni torpağı” kimi qələmə verə bilər və bunu əsas götürərək, ötən həftə olduğu kimi, döyüş əməliyyatlarına başlaya bilərlər. Sərhədin müəyyən ediləcəyi və nişan qoyulacağı təqdirdə provokasiya üçün fürsətlər yoxa çıxacaq. Əgər Ermənistan özü torpaqla bağlı Azərbaycana son iddialarını aradan qaldırırsa, bu, separatçı Qarabağ layihəsindən də imtina deməkdir, o halda sülh sazişini həm tərtib etmək, həm də imzalamaq çox asan olacaq. Rusiya Prezidenti bu barədə danışıq deyib: «Biz mühüm olan bir sıra məsələlər barədə razılığa gəldik. Onlardan birincisi bu ilin sonuna qədər mexanizmlər yaradılmasıdır. Biz iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəldik. Ümidvaram ki, bu, tezliklə baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur».

Eyni zamanda, Soçi görüşündə Prezident Vladimir Putin nəqliyyat dəhlizlərinin açılmasından danışıq və bunun həm dəmir yoluna, həm də avtomobil yollarına aid olduğunu xüsusi vurğuladı. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Zəngəzur dəhlizini açacağıq - istər danışıqlarla, istərsə güc yolu ilə. 2021-ci ilin 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb və Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, proseslər Zəngəzur dəhlizinin açılmasına doğru aparır.

Rusiya prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir: «Biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışıq, bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Düşünürəm ki, biz artıq xeyli müddət ərzində bu məsələ üzərində işləyən baş nazirlərimizin müavinlərinə təşəkkür etməliyik».

Vladimir Putinin “nəqliyyat dəhlizləri”ni xüsusi xatırlatması, imzalanmış sənəddə **“dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına”** dair bəndlər Zəngəzur dəhlizindən xəbər verir. Vladimir Putinin mətbuata ümumi bəyanatı zamanı “nəqliyyat dəhlizlərinin açılması” ifadəsinin işlətməsini xüsusi vurğulamaq lazımdır. Əgər Rusiya Prezidenti sadəcə **“dəhliz”** sözündən istifadə etsə idi, Ermənistan mütləq surətdə bu ifadəni təhrif edib, onun Laçın dəhlizinə aid olduğunu qeyd edəçəkdi. Lakin dəhliz sözünün cəmdə verilməsi məntiqi olaraq, Laçın dəhlizindən savayı hər hansı bir digər dəhlizin də olmasını qanunauyğun edir. Bu, digər dəhliz başa düşdüyümüz kimi, Zəngəzur dəhlizidir. Göründüyü kimi, Zəngəzur dəhlizinin açılmasında Azərbaycan Rusiyanın da dəstəyini əldə edib. Buna iki vacib amil təsir göstərrib. Əvvəla, Qarabağ və Naxçıvanın, o cümlədən Laçın və Zəngəzurun qarşılıqlı müqavisəsi belə məntiqi hökm formalaşdırır: Naxçıvan da Qarabağ kimi Ermənistanın yox, Azərbaycanın ayrılmaz hissəsi olduğuna görə Ermənistan ona məxsus olmayan ərazidə öz soydaşları ilə dəhliz vasitəsilə qarşılıqlı əlaqə yaratmaq istəyirsə, ən azı eyni dərəcədə haqqa Azərbaycan da ona məxsus olan Naxçıvan ilə münasibətdə məlik olmalıdır. Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olması təkə hüquqi yox, məntiqi olaraq Laçın dəhlizini də qeyri-aktual edir. Azərbaycan diplomatiasının bu faktı Rusiyanın diqqətinə çatdırması, məsələni “elementar zərəciklərə” qədər parçalayıb, mövqeyini dolğun və əsaslı izah etməsində şübhələr yoxdur.

(davamı gələn sayımızda)

Akademik Ziyad Səmədzadə

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilib



Dekabrın 14-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Gürcüstan Respublikasının İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Gürcüstanın Ticarət və Sənaye Palatası və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun təşkilatçılığı ilə 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cəbbarov Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb, dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xüsusi önəm verdiyini, artıq 6-cı dəfədir üçtərəfli

formatda keçirilən biznes forumun Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı birliyi və dostluğu nümayiş etdirdiyini qeyd edib.

Azərbaycanın qazandığı böyük Zəfəri, torpaqlarımızın işğaldan azad olunmasını vurğulayan iqtisadiyyat naziri Türkiyənin hər zaman ölkəmizə güclü siyasi-mənəvi dəstək verməsinin, Gürcüstanın qonşuluq və tərəfdaşlıq münasibətlərinə daim etimad göstərməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Qarabağ münaqişəsinin bitməsi ilə yeni çoxşaxəli regional əməkdaşlıq platformasının qurulması, hər bir ölkənin bu prosesdən yararlanması üçün əlverişli imkanlar açılib.

Tədbirdə qardaş Türkiyə ilə iqtisadi əlaqələr barədə məlumat verilib, ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlıq, qardaşlıq və tərəfdaşlıq münasibətləri vurğulanıb. Bildirilib ki, 2021-ci il iyunun 15-də dövlət başçıları

tərəfindən imzalanan Şuşa Bəyannaməsi əməkdaşlığımızın dərinləşdirilməsi üçün yeni perspektivlər açır. Mikayıl Cəbbarov Türkiyənin ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu, bu il qüvvəyə minən Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparıldığını, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təsis oluna-cıq Ticarət Nümayəndəliyinin əməkdaşlığının dərinləşdirilməsinə töhfə verəcəyini qeyd edib. Azərbaycanın Gürcüstanla iqtisadi əlaqələrindən danışan nazir pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, əsas ticarət tərəfdaşlarından olan Gürcüstanla qarşılıqlı ticarət dövriyyəsinin 2021-ci ilin yanvar-oktyabr aylarında 33 faiz artdığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yığan ölkələrdəndir. Hazırda ölkələrimiz arasında ticarət və nəqliyyat əlaqələrinin daha da genişləndirilməsi, gömrük-sərhəd buraxılışının sadələşdirilməsi istiqamətində işlər aparılır.

Qeyd olunub ki, regional əməkdaşlıq hər üç ölkəyə böyük fayda gətirir, birgə həyata keçirilən iri infrastruktur layihələri, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu, Cənub Qaz Dəhlizi Azərbaycan-Gürcüstan-Türkiyə uğurlu əməkdaşlığının nümunələridir.

Vurğulanıb ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Biznes forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan danışıqlar dost ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin, iş adamları arasında işgüzar tərəfdaşlığın inkişafında əhəmiyyətli olacaqdır. Tədbirdə, həmçinin azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, Ələt Azad İqtisadi Zonası və Zəngəzur dəhlizinin regional əməkdaşlıq üçün üstünlükləri barədə məlumat verilib. Bildirilib ki, bu günədək işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərmək üçün 921 müraciət daxil olub ki, bunların 283-ü xarici şirkətlərin payına düşür. Həmçinin, Qarabağda yeni yara-

dılmış Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarına da böyük maraq var.

Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli investisiya və biznes mühiti barədə danışan iqtisadiyyat naziri qeyd edib ki, ÜDM-də özəl sektorun payı 80 faizdən yuxarıdır. Son 10 ildə ölkə iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 57 milyard ABŞ dolları təşkil edir. 2021-ci ilin 11 ayı ərzində ÜDM 5,3 faiz, qeyri-neft sektoru 6,4 faiz, qeyri-neft ixracı 44 faiz artıb.

Türkiyənin Ticarət naziri Mehmet Muş üçtərəfli əməkdaşlığın regional integrasiyaya və xalqlarımızın rifahına töhfə verdiyini vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının inkişafı mexanizmlərinin genişləndirilməsinin, tərəfdaşlığımızın gücləndirilməsi üçün iqtisadi potensialımızın tam həcmdə reallaşdırılmasının önəmini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan-dakı əlverişli biznes və investisiya mühiti Türkiyə şirkətlərinin uğurla fəaliyyət göstərməsinə şərait yaradır.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizin və Türkiyənin Gürcüstanın əsas ticarət tərəfdaşlarından olduğunu bildirib. Gürcüstan iqtisadiyyatı barədə məlumat verən Natia Turnava yeni birgə təşəbbüslərin və layihələrin reallaşdırılmasının regional əməkdaşlığı genişləndirməklə, özəl sektorun təşviqinə töhfə verəcəyini qeyd edib.

Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Gürcüstan Ticarət və Sənaye Palatasının prezidenti Georgi Pertaia, Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun sədri Nail Olpak biznes dairələri arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlər, nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.

Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun iştirakçıları Ələt Azad İqtisadi Zonasına və Sumqayıt Kimya Sənaye Parkına səfər edib, biznes və investisiya imkanları ilə tanış olublar.

Türkiyə şirkətləri Azərbaycanda 455 podrat layihə reallaşdırıblar



Türkiyə şirkətləri Azərbaycanda 15,4 milyard dollar həcmində podrat layihələri reallaşdırıblar. Bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş dekabrın

14-də Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda deyib. "Türkiyə şirkətləri Azərbaycanda 455 podrat layihəsi reallaşdırıblar.

Üçüncü ölkələr vasitəsilə sərmayələr daxil olmaqla, Türkiyənin Azərbaycana investisiyalarının ümumi məbləği 12 milyard dollara çatır", - deyə nazir qeyd edib.

Sahibkarlardan Qarabağla bağlı 921 müraciət daxil olub

Bu günədək sahibkarlardan işğaldan azad edilmiş ərazilərlə bağlı 921 müraciət daxil olub. Bu barədə iqtisadiyyat naziri

Mikayıl Cəbbarov dekabrın 14-də Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda deyib.

Nazir bildirib ki, bu müraciətlərdən 283-ü xarici şirkətlərdən daxil olub və Türkiyə şirkətləri daha çox üstünlük təşkil edir.

Bakı-Tbilisi-Ceyhan 500 milyon ton neft ixracını qeyd edir



BP-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ümumilikdə 500 milyon ton neft nəql edib. BP-dən bildirilib ki, BTC vasitəsilə nəql edilmiş Xəzər neftinin 500 milyonuncu tonu dekabrın 12-də SOCAR-ın nefti yüklənmiş "Nordorse" adlı və sayca 4922-ci olan tanker ilə Triestə (İtaliya) yola salınıb.

500 milyon ton neft ixracı 2006-cı ildə istismara verilmiş BTC boru kəmərinin 15-ci ildönümünə təsadüf edən mühüm bir hadisədir. 15 il ərzində BTC boru kəməri Xəzər neftini təhlükəsiz, etibarlı, sakit və ekoloji cəhətdən minimum risklə dünya bazarlarına nəql edib. İstismara verildəndən bəri BTC boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib, texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilərə nail olub. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75 faizdən artaraq hazırkı 99,9 faiz səviyyəsinə çatıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: "500 milyon

ton neft ixracı BTC boru kəmərinin 15 illik sabit və səmərəli fəaliyyətinin nəticəsidir. Uzun müddət keçməsinə baxmayaraq, BTC qapalı Xəzər hövzəsi ilə dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında birbaşa strateji əlaqə yaratmaqla regionun əsas enerji ixrac arteriyası olmaqda davam edir.

BTC-nin inşası özlüyündə nəhəng mühəndislik nailiyyətidir və öz sabit, təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatları ilə bu boru kəməri istismar səmərəliliyinin və dünya səviyyəli fəaliyyətin də gözəl nümunəsidir. Biz hamımız BTC-nin uğur hekayəsi ilə, o cümlədən üç ölkə boyunca insanların və icmaların həyatına gətirdiyi böyük müsbət dəyişikliklərlə qürur duyulmalıyıq. BTC həqiqətən də hər mənada möhtəşəm bir ixrac sistemidir və onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır. Bu dünya səviyyəli kəmərin üç ölkə boyunca gecə-gündüz təhlükəsiz və sakit fəaliyyət göstərməsi üçün çalışan bütün insanlara çox təşəkkür edirəm. Mən, həmçinin göstərdikləri dəstəyə və uğurlu əməkdaşlığa görə BTC-nin səhmdarlarına da öz minnətdarlığımı bildirirəm".

16-22 dekabr 2021-ci il

Qarabağın görkəmli simaları

Səməd bəy Mehmandarov (1855-1931)

Rusiya İmperator Ordusunun tam artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti hərbi naziri, Azərbaycan SSR hərbi xadimi Səməd bəy Sadıx bəy oğlu Mehmandarov 1856-cı il oktyabrın 16-da Lənkəranda anadan olmuşdur. Əslən şuşalıdır. Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilmişdir. 1898-ci ildə podpolkovnik rütbəsi alan Səməd bəy Mehmandarov Zabaykalye artilleriya diviziyasının komandiri təyin edilmişdir. O illərdə diviziya Mancuriyada yerləşirdi. 1900-1901-ci illərdə Çində İxəttuan üsyanının yatırılmasında S.Mehmandarovun komandir olduğu diviziya da iştirak etmişdir. 1901-ci ildə S.Mehmandarov polkovnik rütbəsi və üçüncü dərəcəli "Müqəddəs Vladimir" ordeni, habelə üstündə "Qəhrəmancasına fərqlənməyə görə" sözləri yazılmış qızıl qılınc almışdır.

Port-Artur döyüşlərində 1904-cü ildə rus-yapon müharibəsi başlayanda S.Mehman-

darovun qırx səkkiz yaşı vardı. Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur limanında dayanan eskadrasına hücum edib, "**Retvizan**", "**Sesareviç**" zirehli gəmilərini və "**Pallada**" kreyserini yandırdılar. Müharibə başlandı. S.Mehmandarovu yeddinci Sibir atıcı topçu divizionun komandiri təyin etdilər. Məhz ona görə də o, Şərqi cəbhəsinin rəisi təyin edildi. Bura Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu, yaponlar ən güclü qüvvəni də buraya yeritmişdilər. Topçuların əməliyyatına bacarıqla rəhbərlik edən Mehmandarov qala mühasirədə olanda həmişə ön mövqelərdə və çox təhlükəli yerlərdə sərrast atəşlə samurayların hücumunu dəf edirdi. S.Mehmandarovun ən təhlükəli döyüşlərdəki cəsurluğunun şahidi olan Əliağa Şıxlinski də bu barədə yazılandan qeyd etmişdir. Birinci Dünya müharibəsi başlananda Mehmandarov Vladıqafqazda yerləşən 21-ci piyadada diviziyasının komandanı, yeddinci Şərqi Sibir artilleriya briqadasının komandanı təyin edildi, az sonra ona daha məsul vəzifə tapşırıldı. Üçüncü Sibir ordusunun korpusunda artilleriya rəisi oldu. 1908-ci il Səməd bəyi general-leytenant rütbəsilə təltif etdilər. I Dünya müharibəsi illərində general Mehmandarov bir neçə uğurlu hərbi əməliyyatı yerinə yetirən istedadlı sərkərdə kimi ad-san qazanmışdı. 1914-cü il sentyabrın on beşində keçirilən Lodz əməliyyatında general Mehmandarov xüsusi şöhrət

qazandı. Bu müharibədə misilsiz qələbələrə görə Mehmandarova tam artilleriya generalı rütbəsi verildi. 1915-ci ildə o, ikinci Qafqaz ordu korpusuna komandan təyin edildi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi. 1917-ci il fevral burjuva inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladıqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlmişdir. **AXC dövründə fəaliyyəti** 1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpə etmək barədə qərar qəbul edərkən Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edildi. Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də öz tədiqini tapdı və 1918-ci il dekabrın 25-də o, hərbi nazir təyin edildi. Qısa fəaliyyəti dövründə 30 minlik ordu yaratmağa nail olmuşdu. Cümhuriyyətin mövcud olduğu dövrdə hökumətdə hərbi nazir portfeli yalnız ona tapşırılmışdı. 1918-ci il noyabrın 17-də Mütəfiq Dövlətlər adından Bakıya daxil olan ingilis qoşunlarının komandanlığı Azərbaycan Xalq Cümhuriyyəti hərbi qüvvələrinin, o cümlədən Hərbi Nazirliyin Bakıdan çıxarılmasını tələb etdi. Bununla əlaqədar nazirlik Gəncəyə köçürüldü və 1919-

cu ilin ortalarına kimi orada fəaliyyət göstərdi. Paytaxtdan ayrı düşmək qarşıda dayanan mürəkkəb vəzifələrin həllinin operativliyinə təsir göstərsə də, Mehmandarovun işgüzarlığı, ətrafına topladığı zabitlərin və generalların iş kefiyyətlərindən məqsədyönlü istifadə etməsi mövcud çətinliklərin həllində bir dinamikliki yaratdı. Məhz onun təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə Praporşiklər məktəbi, sonra isə Hərbiyyə məktəbi açıldı. Eyni zamanda, İstehlakçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi, Şuşa hərbi-feldşer məktəbi fəaliyyətə başladı. **1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsim bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, ingilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyət işi aparır. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I Dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi.** Ordu quruculuğunun milli zəmində qurulması və aparılması məqsədilə Mehmandarov orduda rəsmi dilin Azərbaycan dili olduğunu elan edərək, azərbaycanlı döyüşçülərin Vətənə sədaqət andı içmələrini vacib saydı, Azərbaycan dilinin öyrənilməsi üçün göstəriş verdi, əsgərlərin marşları Azərbaycan dilində oxumasını



tələb etdi, milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və geyim formalarının layihələrini təsdiqlədi, Azərbaycan xalqının zəngin hərbi tarixinin öyrənilməsinə və hərbi qulluqçular arasında yayılmasına, hətta əsgərlərin qidalanmasında milli xörəklərin üstünlük təşkil etməsinə göstəriş verdi. Mehmandarov Hərbi Nazirlikdəki fəaliyyətinin ilk günlərindən qoşunlardakı vəziyyətlə tanışlıq məqsədilə hərbi hissələrdə olmuşdur. Əhalinin hərbi xidmət yaş çatmış bütün kateqoriyalarının orduya cəlb edilməsi üçün çağırış və səfərbərlik işinin yeni sistemi tətbiq olundu. Denikin qoşunlarının hücum təhlükəsinin qarşısını almaq məqsədilə Bakı ətrafında və şimal sərhədi boyunca güclü müdafiə sisteminin yaradılması, Lənkəran bölgəsindəki separatçılığın aradan qaldırılması üçün planlaşdırılan döyüş tapşırığının icrasının təşkili, habelə 1920-ci il martın sonlarında Qarabağa erməni təcavüzünün qətiyyətlə dəf olunması və Cümhuriyyətin ərazi bütövlüyünün təmin

edilməsi Mehmandarovun hərbi nazir kimi fəaliyyətinin dəyərli nəticələri idi. Həm Qarabağ istiqamətində, həm də Qazax-Tovuz bölgəsində genişləndirən erməni təcavüzünün qarşısının alınması üçün ölkənin hərbi potensialını məharətlə istiqamətləndirən Mehmandarov, strateji təşəbbüsü öz əlində saxlamaqla, Azərbaycanın hərbi tarixinə layiqli səhifələr yazdı. Aprel işğalı və sonrakı həyatı Sovet işğalından sonra Mehmandarov vəzifəsindən istefa verdi. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr onu Gəncə üsyanının təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də Ə.Şıxlinski ilə birlikdə həbs etdilər. Yalnız Nəriman Nərimanovun işə qarışmasından sonra Mehmandarov bolşevik terrorundan xilas oldu və Ə.Şıxlinski ilə bərabər bir il Moskvada yaşamaq məcburiyyətində qaldı. Mehmandarov 1921-ci ilin yayında Bakıya qayıdaraq, Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığında işə düzəlmiş, 1924-1928 illərdə Birləşmiş Komandirlər məktəbində müəllim işləmişdir. S.Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir. 1928-ci ildə S.Mehmandarov səhhətinə görə orduda xidmətdən tərxis olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi. Mehmandarov rus, türk və fars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfəsi ilə məşğul olmuşdur. 12 fevral 1931-ci ildə Bakıda vəfat edib, Cəmbərkənd qəbiristanlığında dəfn edilmişdir.

Ümumdünya Gömrük Təşkilatının Siyasi Gürcüstanla iqtisadi əlaqələrin inkişafı perspektivləri müzakirə olunub



Dekabrın 14-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 85-ci sessiyası videokonfrans formatında öz işinə başlayıb. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, iclasda ÜGT-nin Baş katibi Kunio Mikuriya, ÜGT Şurasının sədri Əhməd Əli Xəlifə, Siyasi Komissiyanın 24 üzv dövlətlərinin nümayəndələri iştirak edib. Sessiyada Siyasi Komissiyanın üzvü olan ölkəmizi DGK adından Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edib. Sessiyanın gündəliyi qəbul edildikdən sonra ÜGT Şurasının sədri Əhməd Əli Xəlifənin məruzəsi dinlənilib. Daha sonra ÜGT Baş katibi Kunio Mikuriya Strateji planın tətbiqi üzrə

tərəqqi hesabatını təqdim edib. Sessiyanın ilk günündə özəl sektor məşvərət qrupunun hesabatı, fəaliyyətin qiymətləndirilməsi, gender bərabərliyi və müxtəlifliyi, müəyyən edilmiş risklər üzrə Audit Komitəsinin hesabatları dinlənilib. Üç gün davam edəcək sessiya çərçivəsində ÜGT-nin prioritetləri, 2022-2025-ci illər üzrə strateji planı, biznesin davamlılığı, alternativ maliyyə mənbələri üzrə müqayisəli təhlil və digər məsələlər müzakirə olunacaq, növbəti sessiyanın vaxtı və yeri müəyyənləşdiriləcək. Qeyd edək ki, Siyasi Komissiya ÜGT-nin siyasətinə dair tövsiyələri və strateji planını hazırlayan orqandır və DGK cari ilin iyun ayından etibarən Siyasi Komissiyanın 24 üzvündən biridir.

Türkiyə şirkətləri Azərbaycanda 455 podrat layihə reallaşdırıblar

Türkiyə şirkətləri Azərbaycanda 15,4 milyard dollar həcmində podrat layihələri reallaşdırıblar. Bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş dekabrın

14-də Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda deyib. "Türkiyə şirkətləri Azərbaycanda 455 podrat layihəsi reallaşdırıb-

lar. Üçüncü ölkələr vasitəsilə sərmayələr daxil olmaqla, Türkiyənin Azərbaycana investisiyalarının ümumi məbləği 12 milyard dollara çatır", - deyə nazir qeyd edib.

İqtisadiyyat naziri Mikayıl Cəbbarov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natela Turnavanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə iqtisadiyyat naziri Azərbaycanın dost Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksəlmə xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir. Qeyd edilib ki, Gürcüstanla ticarət əlaqələrimiz genişlənir. 2021-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəimiz 33 faiz artıb. İqtisadiyyat naziri Bakıda keçirilən 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunun iqtisadi tərəfdaşlığın inkişafı, habelə yeni biznes təşəbbüslərinin stimullaşdırılması baxımından əhəmiyyətli olacağına əminliyini, hər üç ölkənin iştirakı ilə həyata keçirilən layihələrin böl-



gəməzdə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb. Natela Turnava Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, birgə layihələrin önəmini bildirib. Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi və sair məsələlər barədə müzakirə aparılıb.

Noyabrda Azərbaycanda gündəlik 588,9 min barel xam neft hasil edilib

2021-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barel olub. Bunun 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib. Energetika Nazirliyindən bildirilib ki, "OPEC+" ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycan gündəlik xam neft hasilatının noyabrda daha 7 min barel artırılaraq 647 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olması nəzərdə tutulurdu. Nazirlərin 22-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın

azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə dekabrda gündəlik olaraq 7 min barel çox, yəni 654 min barel istehsalına imkan yaradır.



Ильхам Алиев: «Мы победители, и эту реальность нужно учитывать»



Карабахский конфликт завершён, и нет возврата к дискуссиям по статусу Карабаха, заявил президент Азербайджана Ильхам Алиев в интервью испанскому изданию El País.

«Позиция Азербайджана открыта и ясна. Мы хотим мира, мы не хотим войны. Мы выиграли войну, мы победители, и эту реальность нужно учитывать. Карабахский конфликт разрешён, нет возврата ни к какой дискуссии о статусе Карабаха или чему-либо в этом роде», - цитирует Интерфакс-Азербайджан главу государства. По словам Ильхама Алиева, в настоящее время ситуация в Карабахе, где временно

размещен российский миротворческий контингент, более стабильная, чем на границе Армении и Азербайджана. Президент Азербайджана также призвал, чтобы Армения воздерживалась от любых враждебных действий и территориальных претензий и работала над мирным договором: «Мы соседи, и никто из нас не улетит на другую планету. Мы должны научиться жить бок о бок и постепенно подготовить почву для нормализации отношений, в том числе контактов между людьми. Мы открыто заявили, что готовы к этому. Но пока положительных сигналов не поступало».

Ильхам Алиев рассказал НАТО о процессах на Южном Кавказе



На заседании Североатлантического совета НАТО состоялся подробный обмен мнениями о развитии сотрудничества Азербайджан-НАТО, вкладе Азербайджана в миссию Альянса «Решительная поддержка» в Афганистане, развитии взаимодействия между Азербайджаном и НАТО в рамках процесса анализа планирования и других программ, а также роли Азербайджана в энергоснабжении

Европы, региональных процессах. Президент Ильхам Алиев подробно рассказал о роли Азербайджана в регионе, в частности, о новой геополитической ситуации, сложившейся в регионе после Отечественной войны, о готовности Азербайджана начать переговоры по мирному договору с Арменией, и подготовке к процессу делимитации и демаркации границ.

Страны НАТО выразили поддержку территориальной целостности Азербайджана

Президент Азербайджана Ильхам Алиев 14 декабря, принял участие в заседании Совета НАТО в Брюсселе.

На заседании состоялся подробный обмен мнениями о сотрудничестве в практической плоскости и развитии сотрудничества Азербайджан-НАТО и, вкладе Азербайджана в миссию Альянса "Решительная поддержка" в Афганистане, развитии сотрудничества между Азербайджаном и НАТО в рамках процесса анализа планирования и других программ, а также роли Азербайджана в энергоснабжении Европы, региональных процессах. Страны-члены НАТО еще раз выразили поддержку территориальной целостности, суверенитету, неприкосновенности международно признанных границ Азербайджана. Было отмечено, что эта



позиция неоднократно закреплялась и в документах саммита НАТО. Особо подчеркнута со стороны стран-членов НАТО роль Азербайджана в миссии "Решительная поддержка". Представители НАТО особо отметили роль, которую сыграли азербайджанские военные в эвакуации более 120 тысяч гражданских лиц через аэропорт Кабула. Азербайджан участвовал в этой операции с 2002 года по 27 августа 2021 года и был одной из последних стран, покинувших Афганистан.

В Брюсселе состоялась совместная встреча Президента Ильхама Алиева с Шарлем Мишелем и Николом Пашиняном



14 декабря в Брюсселе состоялась совместная встреча Президента Азербайджанской Республики Ильхама Алиева с президентом Совета Европейского Союза Шарлем Мишелем и премьер-министром Республики Армения Николом Пашиняном.

На встрече, которая проходила в конструктивной обстановке, был обсужден ряд вопросов.

На встрече на повестку дня был вынесен вопрос разминирования освобожденных от оккупации территорий Азербайджана, выражена готовность Европейского Союза оказать Азербайджану техническую помощь в этом направлении.

Обе стороны пришли к согласию о создании временной рабочей группы по делимитации армяно-азербайджанской

государственной границы. Одновременно был широко обсужден вопрос открытия коммуникационных и транспортных линий. Армянская сторона подтвердила свое обязательство, связанное с прокладкой железнодорожной линии через ее территорию. Было отмечено, что Армения в скором времени приступит к прокладке железной дороги.

Была достигнута договоренность об обеспечении вопросов таможенного и пограничного контроля здесь на основе принципа взаимности.


Обсуждения, связанные с определением маршрута автомобильной дороги, будут продолжены.

По итогам встречи президент Совета Европейского Союза сделал заявление для прессы.

Азербайджан и Катар могут создать торговые платформы МСП

В рамках визита в Катар председатель правления Агентства по развитию малого и среднего бизнеса (KOBİA) при Министерстве экономики Орхан Мамедов провел ряд встреч.

Как сообщает Report, на встрече с первым вице-президентом Торгово-промышленной палаты Катара Мухаммедом бин Ахмедом бин Твар Аль-Кувари состоялся обмен мнениями о потенциальных возможностях сотрудничества, расширении связей между предпринимателями путем организации бизнес-миссий и налаживания взаимной торговли, создании новых платформ для развития торговых связей между МСП. На встрече с исполняющим обязанности исполнительного директора Катарского



банка развития Абдулрахманом Гесамом Аль Соваиди были обсуждены вопросы, вытекающие из меморандума о взаимопонимании, подписанного между KOBİA и банком в июне этого года в Санкт-Петербурге.

Тема конкуренции между Баку и Москвой в поставках газа в Европу сильно преувеличена

Тема конкуренции между Баку и Москвой в поставках газа в Европу сильно преувеличена и безосновательно политизирована. Об этом в интервью испанскому изданию El País заявил президент Азербайджана Ильхам Алиев.

«Проблема конкуренции сильно преувеличена и безосновательно политизирована. Наши поставки газа в Европу никак не могут конкурировать с российскими», - цитирует главу государства Интерфакс. Президент подчеркнул, что данный вопрос никогда не обсуждался с президентом России Владимиром Путиным.

«Могу вам сказать, что мы никогда не обсуждали этот вопрос. Мы регулярно встречаемся несколько



раз в год и постоянно разговариваем по телефону, но он никогда не поднимал эту тему», - отметил И.Алиев. Глава государства напомнил, что Азербайджан 31 декабря 2020 года начал поставки газа в Европу по «Южному газовому коридору» (ЮГК). «Наш газ является новым для европейских рынков. Мы знаем, что спрос на природный газ в Европе

будет расти из-за некоторых решений, принятых отдельными странами в рамках их энергетической стратегии.

И здесь Азербайджан является надежным партнером Европы», - отметил он, добавив, что Баку готов вести переговоры со странами ЕС, которые тоже хотят покупать азербайджанский газ.

16-22 dekabr 2021-ci il

Erməni terroru və işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət

Məlumdur ki, kənd təsərrüfatı məhsulları istehsalı və ərzağın əsas mənbəyi aqrar istehsalçıların təbiətdən səmərəli istifadəsi və mühafizəsi ilə bağlıdır. Bu baxımdan təbiətlə cəmiyyət arasında qarşılıqlı təsirin nəzərə alınması, təbii ehtiyatlardan istifadə vaxtı ətraf mühitə mənfi təsirlərin aradan qaldırılması və s. üçün təşkilati, texniki, texnoloji, iqtisadi və s. vasitələrdən istifadə aktual məsələ kimi qarşıda durur. Bu məsələ öz daxili və xarici tərkibinə görə kompleks və çoxcəhətli problem kimi iqtisadiyyatın tarazlı inkişafı, onun ekologiyalaşdırılması və səmərəli idarə edilməsini tələb edir.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə qeyd edilir ki, 2025-ci ildən sonrakı dövr üçün əsas hədəflərdən biri sosial rifahın yaxşılaşdırılması, yüksək texnoloji inkişafa əsaslanan güclü rəqabət qabiliyyətli iqtisadiyyat qurmaqdır. Sosial rifahın yaxşılaşdırılması şərtlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yeni qida zənciri texnologiyalarının tətbiqinin genişləndirilməsi, yeni aqro-ərzaq zənciri strukturlarının formalaşdırılması nəzərdə tutulur. Strateji Yol Xəritəsində göstərilir ki, **“Hazırda Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində Azərbaycan qida təminatına görə 61-ci, qida məhsullarının keyfiyyətinə görə 86-cı yerdədir. Daha yaxşı kənd təsərrüfatı sistemi Azərbaycanın hər iki göstərici üzrə mövqeyinin təxminən 40-cı yerə yüksəlməsinə imkan verəcəkdir”**.

İnsan fəaliyyəti onu əhatə edən mühitlə əlaqədardır. Təbiət insan üçün zəruri xammal mənbəyidir, həm də onun ətraf mühiti çirkləndirən istehsal fəaliyyəti nəticəsində tullantılarını qəbul edəndir. Ekologiya ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amilləri, antropogen (insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elmdir. Ekologiya canlı orqanizmlərin bir-birilə və ətraf mühitlə əlaqəli fəaliyyətdir. Ətraf mühitin iqtisadiyyatından məlumdur ki, təbii

ehtiyatlardan səmərəli istifadə edilməsini idarə etmək üçün bir çox anlayışlardan - ətraf mühitin mühafizəsi, çirkləndirilməsi, ekoloji itki, ekoloji sistem və s. anlayışlardan istifadə edilir. Təbii və metereoloji anomalialar, risklər nəticəsində aqrar sahə ziyan çəkir, sahənin investisiya cəlbediciliyi azalır. Torpağın və suyun çirkləndirilməsi, pestisidlərdən düzgün istifadə edilməməsi, köhnəlmiş texnologiyaların tətbiqi ətraf mühitə, ekologiyaya ziyan vurur, nəticədə qida məhsullarının ekoloji təhlükəsizliyi azalır. Bütün bunlar kənd təsərrüfatı məhsullarının və ərzağın keyfiyyətinə və insan sağlamlığının mühafizəsinə diqqətin müntəzəm olaraq artırılmasını tələb edir.

Aqrar sahədə məhsul istehsalı insanların həyat fəaliyyəti, təbiət, torpaq, su, meşə və digər sərvətlərlə sıx bağlıdır. Təbii ehtiyatlardan istifadə müvafiq sahə məhsullarının formalaşmasına, bu isə ekoloji problemlərin, çirklənmə mənbələrinin yaranmasına zəmin yaradır. Göstərilən məsələləri sadalamaqda məqsədimiz meşələrin azalması, təbii fəlakətlər və s. nəticəsində iqlim dəyişiklikləri, istiləşmə, daşqınlar, quraqlıqlar, səhrələşmələrin əmələ gəlməsini, bitki örtüyü və heyvanların məhv olması səbəblərini araşdırmaq deyil. Ətraf mühitə və ekoloji tarazlığın pozulmasına Ermənistanın 30 il ərzində ərazilərimizi işğal edərək, vurduğu ziyanı, orada qəribələrin çıxan hər şeyi məhv etmələri, çirkləndirmələri, talan etmələrini göstərməkdir. Vəhşilər ətraf mühiti və ekologiyanı hansı yollarla məhv edib, çirkləndiriblər?

- *Təbii sərvətlərdən, torpaq, meşə və sudan qeyri-səmərəli, erməni xislətinə uyğun, vəhşicəsinə istifadə ediblər;*
- *Su hövzələrini, çayları, gölləri sənaye müəssisələrinin tullantıları ilə çirkləndirib, sağlamlığa təsir edən kimyəvi, biokimyəvi və təmizlənməmiş çirkab suları və tullantıları atıblar, bu proses ərazilərimiz işğaldan azad edilməsindən sonra da davam edir;*

- *Atmosferi – meşələri, yaşayış binalarını, otlaqları yandırmaqla çirkləndiriblər və s.*
Bütün bunlar həm də ekoloji

terrorudur, təbii ehtiyatlara vurulan çox ciddi ziyanıdır və onların (torpağın, meşənin və s.) bərpası üçün uzun müddət vaxt və maliyyə tələb olunacaqdır. Daha böyük və ciddi ziyan ərazilərimizdəki insanların (uşaq, qadın, qocaların) məhv edilməsi, onların əlil olmalarıdır. Ermənistanın ölkəmizə qarşı terrorunun, vəhşiliyinin miqyası genişdir və daha dəhşətlidir. Bununla əlaqədar aşağıdakı faktlara diqqət yetirmək yerinə düşər:

ABŞ-in Arkanzas ştatının Hazen ərazisində hüquqşünas və hakim olmuş, h.e.d., tarixçi-hüquqşünas Samyuel A.Uimz London, Paris, Roma, Moskva, İstanbul və Vaşinqton şəhərlərində Azərbaycanın həqiqətləri və Erməni terroru barədə tədqiqatlar aparmış, 2003-cü ildə “Ermənistan – terrorçu “xristian” ölkənin gizliltıları” adlı kitab çap etdirmişdir. Kitabı ingilis dilindən Zeydulla Ağayev tərcümə etmiş, elmi redaktoru psixologiya elmləri doktoru, professor, MM-in komitə sədri Səməd Seyidov olmuşdur. İbrət almaq, nəticə çıxarmaq baxımından kitab əvəzsiz mənbədir. Bu kitabı azərbaycanlı və ya türk alimi deyil, məhv amerikalı qələmə alıb, arxiv materiallarını uzun müddət elmi araşdırıb və erməniləri tutarlı dəlillərlə ifşa etmişdir. Kitabdan istinadlar verməyi özümlə borc bilirəm. Kitabın bəzi fəsilərinə fikir verin: Müqəddəs terror; Ermənistan diktator ölkə kimi yaradılmışdır; Erməni oyun nömrələri və onların iki kitab toplusundan istifadəsi; Amerika admiralı Ermənistanın iddialarını “tamamilə saxta” adlandırır; Özlərinin birinci xristian ölkəsi olduğunu iddia edən ermənilər əslində necə xristiandırlar?; Qana susamış erməni quldurları; Ermənistanın nəyi gözləmək olar?; Erməni qəddarlığı; Zorakılıq və terror kampaniyalarını müdafiə məqsədilə erməni liderləri dünyə miqyaslı siyasi təşkilat yaradırlar; Muzdlu erməni agentləri Birləşmiş Ştatlarda ictimai fikir formalaşdırır; Yardım üzrə Amerikanın baş komissarı bəyan edir ki, “Ermənilər professional diləncidirlər” və s.

Samyuelin tədqiqatlarında onların murdar daxili aləmi faktlarla

ifşa olunur.

“1970-ci və 1980-ci illərdə erməni qatilləri bütün dünyanı dolaşaraq, çoxlu türk diplomatlarını qətlə yetirdi, qətlərin bir neçəsi burada - Birləşmiş Ştatlarda baş vermişdi. 70 il ərzində Sovet İttifaqının bir parçası olmuş Ermənistan yenidən müstəqillik qazanaraq, 1992-ci ildə ruslardan bir milyard dollarlıqdan artıq silah – sursat və avadanlıq peşkəş alaraq qonşu Azərbaycana üzrərinə daha bir əsassız hücumu keçdi. Bu erməni xristianları silah gücünə bir milyondan çox zəvallı müsəlmanı ev-eşiyindən qovaraq, qonşu torpaqlarının 20 faizini işğal etdi. Keçən bu 10 il ərzində həmin ermənilər Amerika hökumətinə fırıldaq gələrkən, 1,4 milyard dollarlıq “xarici yardım” aldı – güman ki, bütün dünyanın hər hansı ölkəsində adambaşına düşən illik gəlirdən daha çox! Hələ İisus Xrist adından bu terrorçu ölkəyə axıdılan Amerika xristian qruplarının topladığı milyonlarla dollar pul bura aid deyil.”

Samyuel daha sonra yazır: “Qarabağın tarixi kökləri antik dövərə gedib çıxır. Bu, Azərbaycanın tarixi əyalətlərindən biridir. Bu region Azərbaycanın vacib siyasi, mədəni və mənavi mərkəzidir (və ya bəlkədə “formalaşmışdır” deyilsə, daha yaxşıdır).

1918-ci ildə Ermənistan cırdan respublika kimi peyda olarmaz öz qonşularına – Gürcüstan, Osmanlı İmperiyası və Azərbaycana qarşı saxta torpaq iddiaları irəli sürdü. Bədnam “Qarabağ problemi” ermənilər tərəfindən saxta iddialar əsasında yaradılmışdır.

Eramızdan qabaq dördüncü əsrdən eramızın səkkizinci əsrinə kimi Azərbaycanın indiki Dağlıq Qarabağ (İ.İ – keçmiş Qarabağ) ərazisi Şimali Azərbaycanın ən qədim dövləti olmuş Qafqaz Albaniyasının əyalətlərindən biri idi. 1992-ci ildə ermənilər oranı vəhşicəsinə işğal edənə kimi Qarabağ heç vaxt Ermənistanın bir hissəsi olmamışdır!”

Ermənistanın terroru, xain və ədalətsiz siyasəti, ölkəmizə qarşı təcavüzü və vəhşiliyi müsəlmanlara nüfuz və kin bəsləməklə

uzun müddətdir ki, davam etmiş, zorakılığı və qəddarlığı dinc, silahsız əhaliyə qarşı yönəldilmişdir. 1990-cı ilin əvvəlində Qarabağ ətrafı yeddi rayonun 8,1 min km² ərazisi zəbt edilmiş, 465 min əhalisi daimi yaşayış yerindən məcburi qovulmuş, 768 kənd və qəsəbə, habelə 7 rayonun mərkəzi tamamilə dağıdılmış, talan edilmişdir. Professor N.Müzəffərli və E.İsmayilovun məlumatlarına görə 2 mindən çox mədəni-məişət obyekti, 193 tarixi abidələr məhv edilmiş, yandırılmış, talan edilmişdir. On dəhşətli odur ki, uzun müddət Ermənistanın terror siyasəti davam etmiş, həmin rayonlarımızdan işğal dövründə (İ.İ – 1990-1993-cü illərdə) 2312 nəfər şəhid, 2598 nəfər əlil olmuşdur. Bunları N.Müzəffərli və E.İsmayilovun məlumatları əsasında tərtib etdiyimiz aşağıdakı cədvəldən görmək olar (cədvəl 1).

Professor E.Hacıadənin məlu-



İbrahimov İ.H., i.e.d., prof.
Azərbaycan Yazıçılar
Birliyinin üzvü,
Bakı Biznes Universiteti

Cədvəl 1							
Münaqişə dövründə Qarabağ ərazisindəki yeddi rayonun talan edilmiş, məhv edilmiş qəsəbə, mədəni-məişət obyektləri, tarixi abidələr və şəhid olmuş, əlil olmuş insanların barədə							
	ərazisi, km²	əhalisi, min nəfər	Dağıdılıb, talan edilib			şəhid verib, nəfər	əlil olub, nəfər
	qəsəbə və kənd	mədəni-məişət obyektləri	tarixi abidələr				
Ağdam	1094	143,4	122	598	27	538	587
Füzuli	1386	98,6	54	154	15	528	1309
Cəbrayıl	1050	50,1	77	197	27	347	172
Zəngilan	707	31,9	84	138	13	191	110
Qubadlı	826	29,5	94	205	12	232	146
Laçın	1875	54,0	120	575	12	259	225
Kəlbəcər	936	57,5	217	134	87	217	49
	8134	465,0	768	2001	193	2312	2598

matlarına görə, keçmiş Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon tam və ya qismən erməni millətçilərinin işğalı altında olmuş, onun işğal tarixində 601 min nəfər əhalisi terrora məruz qalmışdır. Münaqişənin ilk dövrlərində ermənilərin yeddi rayonumuzu başına gətirdikləri fəlakətlər təkcə bununla bitmir. Göstərilən yeddi rayonu Ermənistanla birləşdirmək məqsədilə

1990-1993-cü illərdə erməni ordusu hərbi təcavüzə keçərək, çoxlu sayda həmvətənlərimizi əsir götürdülər, soyqırımı törətdilər, həmin vaxt on minlərlə insan həlak oldu. Bu danılmaz faktlar Ermənistanın dövlət səviyyəsində terrorla məşğul olduğunu sübut edir. Araşdırmalar göstərir ki, bu terror həm türklərə, həm də azərbaycanlılara qarşı yüz ildən çox dövrü əhatə etmişdir.
(davamı var)

QHT layihənin icrasını davam etdirir

AZƏRBAYCAN RESPUBLİKASININ GƏNC-LƏR FONDU TƏRƏFİNDƏN QRANT MÜSABİQƏSİ ÇƏRÇİVƏSİNDƏ “Gənclik və Mərifətçilik” İB “Gənclərin innovativ sahibkarlıq sahəsində maarifləndirilməsi üçün təlimlərin təşkili” adlı layihənin icrası davam edir. 2021-ci ildə qalib olmuş “Gənclik və Mərifətçilik” İB Fondun maliyyə dəstəyi ilə oktyabr-dekabr aylarında “Gənclərin innovativ sahibkarlıq sahəsində maarifləndirilməsi üçün təlimlərin təşkili” adlı layihə icra edir.



Layihə çərçivəsində gənclər üçün innovativ sahibkarlığın əsasları adlı təlimlər 3 ay davam edəcəkdir. Artıq ADPU-nun fizika fakültəsinin tələbələri ilə innovativ sahibkarlıq mövzusunda bir neçə məşğələ keçirilmişdir.

Təlimlər tələbələrin böyük marağına səbəb olmuşdur. Ümumən layihə çərçivəsində ADPU-nun tələbələri üçün təşkil edilən təlimlər 6 məşğələdən ibarət olacaq.


Təlimlərdə 60 nəfər dnləyicinin iştirak edəcəyi nəzərdə tutulur.

KOBİA Qətərdə keçirilən bir sıra görüşlərdə investisiya sahəsində əlaqələrin genişləndirilməsini müzakirə edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri dekabrın 12-13-də Qətərdə səfərdə olublar. Agentlikdən bildirilib ki, Azərbaycan Qətərdəki səfirliyinin dəstəyi ilə KOBİA nümayəndələri Qəterin bir sıra qurumlarında görüşlər keçirib, sahibkarlara dəstək məqsədilə yaradılmış biznes inkubatorun fəaliyyəti ilə tanış olublar.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun Qəterin Bələdiyyə naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaie, ticarət və sənaye nazirinin müavini Sultan bin Rashid Al-Khater ilə görüşlərində ölkələrimiz arasında KOB sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə, Azərbaycan və Qəter sahibkarlarının əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Qəter Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Məhəmməd bin Əhməd bin Tvar, Qəter İnvestisiya Qurumunun baş direktoru Man-



sour İbrahim Al Mahmud və Qəter İnkişaf Bankının icraçı direktoru vəzifəsini icra edən Abdulrahman Hesam Əl Sovaiddə keçirilən görüşlərdə ticarət və investisiya sahələrində əlaqələrin genişləndirilməsi, Azərbaycanın qayuluşunda maraqlı olan Qəter sərmayədarlarına KOBİA-nın göstərə biləcəyi dəstək, Agentlik və bank arasında 2021-ci ilin iyun ayında imzalanmış anlaşma memorandumundan

irəli gələn məsələlər müzakirə edilib.

Qəter Sahibkarlar Assosiasiyasının İdarə Heyətinin sədri Faisal bin Qassim Al Thani və Qəterin Birləşmiş İnkişaf Şirkətinin (UDC) prezidenti İbrahim Jassim Al-Othman Fakhro ilə görüşlərdə isə sahibkarların şəbəkələşməsi sahəsində hər iki ölkənin təcrübəsinə, bu sahədə əməkdaşlıq imkanlarına, eləcə də dövlət-özəl sektor tərəfdaşlığına, “Ağıllı şəhər” və “Ağıllı kənd” istiqamətlərində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

ELAN

İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!

Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən iqtisadi subyektlər 2021-ci il üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:

Sıra №si	Məcburi audit subyektləri	Məcburi auditdən keçmənin qanunvericilikdə təsbiti və əsası
1.	İctimai əhəmiyyətli qurumlar	“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ sayılı Qanununun 12-ci maddəsinə əsasən.
2.	Məhdud məsuliyyətli cəmiyyətlər	Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsində nəzərdə tutulan şərtlərlə.
3.	Səhmdar cəmiyyətləri	Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107.6-cı maddəsində nəzərdə tutulan şərtlərlə.
4.	Banklar və digər kredit təşkilatları	“Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ sayılı Qanununun 8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.
5.	Sığorta təşkilatları və cəmiyyətləri	“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ sayılı Qanununun 74-cü maddəsinə əsasən.
6.	İnvestisiya fondları	“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1101-IIIQ sayılı Qanununun 26-cı maddəsinə əsasən.
7.	Maliyyə-sənaye qrupları	“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 10 iyun tarixli 123-IQ sayılı Qanununun 16-cı və 17-ci maddələrinə əsasən.
8.	Fondlar	Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 115.3-cü maddəsinə əsasən.
9.	Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinglər)	“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ sayılı Qanununun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərlə.
10.	Dövlət zamanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları	“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən
11.	Publik hüquqi şəxslər	“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ sayılı Qanununun 12-1-ci və Publik hüquqi şəxslərin nizamnamələrinə əsasən.
12.	Siyasi partiyalar	“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ sayılı (2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə) Qanununun 14.6-cı maddəsinə əsasən.
13.	Kənd təsərrüfatı kooperativləri	“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli № 270-VQ sayılı Qanununun 5.4-cü maddəsinə əsasən.
14.	Bələdiyyələr	“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli № 772-IQ sayılı Qanununun 13-cü maddəsinə əsasən.
15.	İnvestisiya şirkətləri, fond birjalrı, klirinq təşkilatları və investisiya fondları	“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli № 1284-IVQ sayılı Qanununun 61-ci maddəsinə əsasən.
16.	Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar	Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və ya Sərəncamlarına əsasən

Sizi ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının uğurla həyata keçirilməsində yaxından iştirak etməyə çağırırıq. Bildiririk ki, iqtisadi subyektlər auditor seçimində sərbəstdirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet sahifəsindən əldə edə bilərsiniz (http:// www.audit.gov.az). Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası

Azercell abunəçilərinin nəzərinə:



“Azercell Telekom” MMC bütün abunəçilərini yalnız rəsmi mənbələrə istinad etməyə, o cümlədən müxtəlif sosial şəbəkə,

“WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya

verməməyə çağırır. Əlavə çətinliklər ilə qarşılaşmamaq, yanlış məlumatlar nəticəsində yarana biləcək xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, etibar doğurmayan mənbələrdən istifadə etməməyi, yalnız rəsmi məlumatlara istinad etməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, şifrələri 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. yararlanmağa tövsiyə edir.

“Roza – Çörək” ASC

SƏHMDARLARIN NÖVBƏDƏNKƏNAR ÜMUMİ YIĞINCAĞININ ÇAĞIRILMASI BARƏDƏ BİLDİRİŞ

Səhmdarların nəzərinə!

22 yanvar 2022-ci il tarixdə “Roza – Çörək” ASC-nin səhmdarlarının növbədənəknar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın keçirilməsi Şirvan şəhəri, M.Rəsulzadə küçəsi 11 ünvanında yerləşən AYTAÇ şadlıq sarayında, saat 11:00-a təyin edilmişdir.

Gündəliyə aşağıdakı məsələlər daxil edilmişdir:

1. Səhmdar cəmiyyətin İdarə Heyətinin və Müşahidə Şurasının tərkibinin formalaşdırılması;
2. Səhmdar cəmiyyətin cari vəziyyətinin və gələcək fəaliyyətinin müzakirə edilməsi;
3. Hüquqi şəxsin yenidən təşkili;
4. Səhmlərin özgəninkiləşdirilməsi məsələsinin müzakirə edilməsi.

“ROZA – ÇÖRƏK” ASC-nin Ümumi Yığıncağının 22.01.2022-ci il tarixli növbədənəknar iclasının GÜNDƏLİYİ

1. Səhmdar cəmiyyətin İdarə Heyətinin və Müşahidə Şurasının tərkibinin formalaşdırılması;
2. Səhmdar cəmiyyətin cari vəziyyətinin və gələcək fəaliyyətinin müzakirə edilməsi;
3. Hüquqi şəxsin yenidən təşkili;
4. Səhmlərin özgəninkiləşdirilməsi məsələsinin müzakirə edilməsi.

“Roza-Çörək” ASC-nin əsas səhmdarı Roza Ağayeva

Azercell Biznes-dən tam yeni Nəqliyyatın İdarəolunması sistemi!

Aparıcı mobil operator korporativ müştəriləri üçün Əşyaların İnterneti (IoT) istiqamətində yeni biznes həlli təqdim edir.

Azərbaycanın qabaqcıl rəqəmsal həllər təchizatçısı “Azercell Telekom” avtoparka sahib korporativ strukturlar üçün

- Müştəri xidmətinə genişləndirir;
- Yeni mobil xidmətlərin göstərilməsinə imkan verir;
- İşçilərin təhlükəsizliyini və mühafizəsini artırır;
- Ekoloji məsələləri diqqətdə saxlayır;
- Kompleks şəkildə rabitə

dası ilə həllin quraşdırılması, texniki xidmət və müvafiq təlimlərin keçirilməsi, həmçinin sonrakı dövrdə texniki dəstəyin göstərilməsini də öz üzərinə götürür. Azercell-in yeni “Biznesim Nəqliyyat” həlli şirkətlərə Azərbaycanda və ölkə sə-



ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq kompleks şəkildə Əşyaların İnternetinə (IoT) əsaslanan xidmətlər təqdim edən “Biznesim Nəqliyyat” həllini istifadəyə verir. Müasir zamanda IoT həlləri avtoparkın idarə olunması və iş effektivliyini dəyişməklə şirkətlərə öz vəsaitləri və fəaliyyətləri üzərində daha optimal nəzarət imkanı verir. Real zaman rejimində çalışan “Biznesim Nəqliyyat” həlli əsaslı biznes qərarlarının verilməsinə və nəqliyyat avtoparkının daha səmərəli şəkildə idarə olunmasına şərait yaradır. Azercell-in “Biznesim Nəqliyyat” həllinin əsas üstünlükləri: - Əməliyyat məsrəflərini azaldır və nəqliyyat vasitələrinin faydalılıq dövrünü uzadır; - Yanacaq sərfiyyatını azaldır və real vaxt rejimində məlumat əldə etməklə marşrut planlamasını təkmilləşdirməyə imkan verir;

ximətlərinin vahid etibarlı tərəfdəş tərəfindən təmin edilməsi. Hazırda şirkətlərin avtoparkında fəaliyyətin səmərəliliyi, sürücülərin təhlükəsizliyi və mühafizəsi, habelə əməliyyat məsrəflərinin artması kimi məqamlar sual yaradan əsas məsələlərdəndir. Bu səbəbdən avtoparkı olan istənilən biznes üçün diaqnostika, texniki xidmət, məlumatın real vaxt rejimində əldə olunması və marşrutun idarə olunması uğurlu fəaliyyətin əsas meyarlarıdır. Bütün bunları nəzərə alaraq “Biznesim Nəqliyyat” həlli xüsusi əhəmiyyət daşıyır. Bu həll logistika, enerji, kənd təsərrüfatı, yüngül sənaye sahələri və s. kimi nəqliyyatdan asılı olan sahələrdə fəaliyyət göstərən şirkətlər üçün xüsusilə faydalı olacaq. Azercell Biznes öz abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etmək üçün öz peşəkar texniki məsləhətçi koman-

hədlərindən kənarda onlara məxsus nəqliyyat vasitələrinin marşrutuna, qət olunan yolun müddətinə, yanacaq sərfinə və mövqeyinə real vaxt rejimində nəzarət etmək imkanı verir. “Biznesim Nəqliyyat”, həmçinin, sürət həddi, sərt əyləc istifadəsi, və ya qısa zamanda sürət artırma kimi sürücü davranışlarını qeydə alaraq nəqliyyat vasitəsinin ətraf mühitə minimal mənfi təsirlə çalışmasını təmin edir. Azercell-in korporativ müştəriləri “Biznesim Nəqliyyat” həllinin köməyi ilə dəqiq məlumatlara əsaslanaraq bütün nəqliyyat vasitələrinə nəzarətdə yeni səviyyəyə nail olmaqla, sözün əsl mənasında, səmərəli, təhlükəsiz, müştəri yönümlü və ətraf mühitə faydalı şirkətə çevrilə bilər.

Təsisçi:
Akademik Ziyad SƏMƏDZADƏ
Baş redaktor:
Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:
Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacıadə, Süleyman Qasımov, Mirqasım Vahabov, Bəyalı Ataşov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Aytən Səmədzadə, Elşad Səmədzadə

Dizayner:
Lamiyə NƏBİYƏVA

Redaksiyanın ünvanı:
Əliyar Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. “İQTİSADİYYAT” qəzetinin kompüter mərkəzində yığılmış və sahifələnmiş, “Azərmedia” MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500